



HƏMZƏ ƏVƏZOĞLU HƏQQANI

## AVARAVA - 2

(hekaya)

İsti avqust günlərindən biriydi. Bakının Axundov yanında dil-ədəbiyyat müəllimi ilə onun keçmiş şagirdi gün tutmayan oturacaqların birində yan-yana əyleşmişdilər. Nə barəsə şirin-şirin söhbət edirdilər. Ətrafda qaçışan, futbol oynayan, "taçanka" sürən xoşbəxt uşaqların səsküyü onlara heç də maneçilik törətmirdi, əksinə, ilham-verici bir qüvvə kimi söhbətin daha da maraqlı keçməsinə özünəməxsus rəng qatırdı. Çox illər keçməsinə baxmayaraq müəllim-şagird münasibətində mehribanlılıq, səmimiyyət azalmamışdı, bəlkə də artmışdı. Şagird həvəslə yeni yazdığı qələm məhsullarından birini müəlli-minə təqdim edib onun fikrini öyrənmək isteyirdi. Müəllim isə ümumən məsləhətlər verirdi.

-Nə deyirəm ki, müəllim. Siz bir-bir deyin, mən eşidirəm.

-Ay sağ ol, mənim ağıllı balam. Elə bilmə ki, mən sənə öyüd-nəsihət verirəm haa. Sadəcə məsləhət verirəm.

-Öyüd-nəsihət verəndə nə olar ki, müəllim. Mənim öyüd-nəsihətdən xoşum gəlir.

-Yaxşı, di qulaq as mənə, görüm. Bundan sonra sən çalış bir qədər sadə yaz, adı dildə yaz. Həyat lövhələri, cizgiləri ki, var, çalış, bunlar sadə Azərbaycan dilində ifadə olunsun. Hamının başa düşəcəyi dildə.

-Baş üstə, müəllim.

-Başın var olsun... Yoxsa bu yazılarını biri başa düşür, biri başa düşmür. Məsələn, çoban başa düşür, alim başa düşmür, Ya da ki, tərsinə, alim başa düşür, çoban başa düşmür. Hərçənd, elə çobanlar da var ki, alimlərdən çox bilmışdilər. Qoy səni oxuyanlar eyni dərəcədə çoban da, alim də, ziyalı da, fəhlə də, aristokrat da, plebey də, molla da, ateist də başa düşə bilsinlər. Sənin bu əndrəbadı yazıların kime lazımdır, axı bu oxucular yazıqdırlar. Sənin bu yazılarını yalnız yüksək dərəcəli filosoflar, bir də

öz aləmlərində dəli-sərsəm adamlar başa düşə bilərlər.

-Siz onlara niyə dəli deyirsiniz ki, müəllim? Bəlkə elə onlardırlar ağıllılar. Onlar da adamdılar axı. -Adam olmağına adamdılar, şübhəsiz. Ancaq cəmiyyətdə olanların çoxu başqa cürdülər. Onların çoxu özlərini dəli kimi aparmırlar, dəli görkəmində olmurlar. Bax, sən özünü Azərbaycanda həm də "danqliş şeirin" yaradıcısı, poeziyada yeni bir janın bünövrəsini qoyan birisi kimi təqdim edirsən. Ay mən nə bilim, şairlərin şahı, filan-bəşməkan. Səndən şah olar, ay balam? Şah Nizami, Füzuli, Nəsimi, Əliağa Vahid və sairələrdir. İndi də başlamışan hekayələrə. Başımıza kül olub də. -Məni özüme şah deyəni görmüsünüz, müəllim? Niyə belə deyirsiniz ki? Bunu uşaqlar elə-belə zarafatla telefona çəkəndə yazırlar. Özü də şah yox, sah. Sair Həmzə Sairlərin Sahı. Ş hərfini tapa bilməyib S hərfiylə əvəz edirlər. Mənim burada nə təqsimim var ki.

-Qoy olsun. Bunu da başa düşmək olar. Ancaq yenə də deyirəm. Bir qədər sadələş, adiləş.

-Sadə, adı deyiləm bəyəm? İkincisi də, əgər siz müəllim mənim barəmdə bu cür fikirdəsinizsə onda belə deyim: adiləşmək olur ki, bəyəm.

-Uyy Allah, sən nə qədər qəribə adamsan? Bayaq "baş üstə" deyirdin, indi isə başlamışan höcətləşməyə. Səni anlaya bilmirəm, mənim gözəl şagirdim.

-Mən ikili xassəyə malikəm, müəllim, ikiüzlü deyiləm haa. Bu fəlsəfədir. Ümumiyyətlə, bütün insanlar ikiüzlü xassəyə malikdirlər. Fantaskosmoqonik nəzəriyyəmdə bu haqda geniş açıqlama da vermişəm, siz onu oxusunuz, müəllim...

-Biz hələ ona baxarıq, qoy sadəsiyənən qurtaraq, ona da keçərik, İnşallah, əgər o vaxta kimi məni çərlədib öldürməsən.

-Allah eləməsin, müəllim. Mən heç kəsi öldürmək fikrində deyiləm, "diriltmək" istəyirəm, məcazi.

-Onda məni birinci "dirilt", xahiş edirəm, halsızam.

-Yaxşı.

-Çox sağ ol.

-Dəyməz...

-İmkan varsa, bir az da dincələk.

-Nə olar ki...

- Həə... dincəldik qurtardıq...

Davam edə bilərik?

-Bilərik.

-Onda davam elə.

-Baş üstə, müəllim.

-Başın var olsun.

-Bağışlayın e... müəllim, əgər sizə çox əziyyət verirəməsə...

-Xoşdur, naxoşdur, ikili xassə, ikili reaksiya.

-Bəli, müəllim, siz mənim yazılarımı qeyri-adi deyirsiniz, ancaq özünüz adı yazırsınız bəyəm?

-Belə deyil?

-Xeyir, belə deyil. Sizin adiliyinədə çoxlu qeyri-adiliklər var, müəllim.

-Məsələn...

-Məsələn: siz elə bilərsiniz ki, hər şeyi özünüz yazırsınız?

-Necə bəyəm?

-Sizə yazdırınlar var, pərilər nazıl olur.

-Yenə başladın öz fəlsəfənə, bunu hamı bilir də, nə olsun ki.

-Elə mən də onu deyirəm də, bunu hamı bilir. Mən hamının bildiyi şeylərdən yazıram, müəllim. Hansı ki, çox vaxt dile gətirilmir, yazıya alınmır, unudulur. Mən milleti unutqanlıq kompleksindən ayrımaq istəyirəm.

-Qoy, oturmuşuq, millət nəyi unudub ki?

-Özünün möhtəşəm, ağılli, qəhrəman, qlobal bir millət olduğunu.

-Biz torpaqlarımızı, Qarabağı itirmişik. Sən hansı qəhrəmanlıqdan danışırsan belə?

-Sizə elə gəlir, müəllim.

-Başa düşmədim.

-Başa düşülməyəsi burada nə var ki, müəllim? Ağdamlı rəhmətlik Seyid Kamil ağa demişkən, Erməni

Qarabağı şəlləyib belinə, uzağa aparmayıb ki. Qarabağ burada yaxında, gözümüzün qabağında, öz yerindədir.

-Necə gözümüzün qabağındadır ki, biz oraya gedə bilmirik axı.

-Siz nə danışırsınız müəllim, o qədər gedənlər var ki. İndi siyaset meydanıdır. Siz də siyaset işlədib, ən azından öz doğma evinizi gedib görə bilərsiniz, müəllim. Yuxarıya, BMT-yə, "Qızıl Aypara"ya, ora-bura yazın, istədiyinizə nail ola bilərsiniz, müəllim.

-Sən məni həvəsləndirirsən, ümidi ləndirirsən, ey şagird. Ancaq bu çox cüzi, kiçik bir təskinlik olardı. Mən öz doğma yurd-yuvama sanki qonaq gedəcəyəm.

-Başqa nə istəyirsiniz ki, müəllim?

-Səhər-axşam həmişə elə hey gözümüzün qorasını töküb ağlamalıyıq. Virtual götürəndə Qarabağ bizimdir, elə bizim də olaraq qalacaqdır. Erməni onu özünə yapışdırıbilməz. Bütün dünya da bunu bilir. Qarabağ bir daşdır. Erməni bu daş özünə yapışdırıbilmir. Qopub, düşür yerə.

-Sən necə də Qarabağ məsəlesi ni belə asanlıqla həll edə bilirsən.

-Bəs nə bilmüşdiniz, müəllim? Başqalarından fərqli olaraq mən Qarabağı özümüküləşdirə, özəl ləşdirə bilirəm.

-Hansı üsul ilə, de biz də bilək.

-Söz ilə, düşüncə ilə, fikir ilə, xəyal ilə, məntiq ilə, şür ilə. Bundan güclü nəsə başqa bir misal göstərə bilərsinizmi, müəllim? Bu geniş Kaitnatı Allahmız bir "Ol" sözü ilə yaratmamışdır, müəllim?

-Elədir, mənim ağılli balam, elədir. Ancaq yenə də... Reallıq.

-Reallıq deyirsiniz, ən böyük reallıq bizim görmədiklərimizdir. Məsələn, Allah.

-Allahi o birilərinə qarışdırma, oğlum.

-Mən qarışdırıram. İkincisi də ki, pulnan da çox şeyi həll etmək olar, müəllim. Başqa bir təklifim də var, müəllim.

-Nə təklifdir o?

-İnciməzsizsə, deyim.

-İncimərəm, de.

-Bağışlayın e, müəllim. Günü sabahdan girirsiniz dona. Dönüb olursunuz İsfahanlı fars. Gedib Qarabağdan, lap elə öz doğma rayonunuñdan bir torpaq sahəsi götürürsünüz. Pulunuz çoxdursa, orada bir villa tikdirirsiniz.

-Müəllimlərdə pul hardandır, ay uşaq?

-Azdırısa, eybi yox, iki otaqlı bir ev tikdirirsiniz, köməkli. Nə olar ki, təki yaşamaq olsun. Sonra da, müəllim, orada zaman-zaman, bala-bala başlayırsınız qonşularla mehribanlaşmağa. Bir yerdə oturub çörək yeyəndə, səhbət edəndə də hərdənbir atmaca da atarsınız, agitasiya da apararsınız ki, bəs siz türkdən dönməsiniz. Adsız əsgər demişkən, erməni - ər mənəm, türk mənəm. Yəni erməni sözünün etimologiyasında türkçülük elementləri var. Tərs ermənini də başa salırsınız ki, müəllim, bəs sən azman, nəhəng bir divsən. O bu sözdən mütləq xoşallanaçaq. Ancaq sonra da ona deyirsiniz ki, cirtdan gəlib səni məhv edər.

-Çox maraqlıdır sənin söylədiklərin. Ancaq digər tərəfdən bu müsibətləri, Xocalını da unutmaq olmur axı...

-Kim deyir ki, Xocalını unudaq, müəllim, qətiyyən. Mənim Xocalı haqqında bir şeirim də var, müəllim. Şəhid cocuğun dili ilə, buyurun, qulaq asın:

Seytan, sənə sualıım,  
Cocuq türkəm tutalıım,  
Bir gün səni yıxalıım,  
Xocalım, ay Xocalım.

Bacım, qaqqam burdadır,  
Atam məni oyadır,  
Atım Xocalıdadır,  
Gedib gətirrəm onu.

"Bu dünyanın yox sonu",  
Erməni bilsin bunu,  
Yaşıl geyinib donu  
İrəvana gedərəm.

Olmayımmı, ya olum,  
Düşməndir sağlam, solum,  
Heydən düşsə də qolum,  
Azadlıqdır bil yolum.

Araz, Araz daşıbdır,  
Mil-Muğanı basıbdır,  
Süpürübdür dağları,  
Moskvaya çatıbdır.

Qaçqın olan söyülər,  
Yer Turanla öyünər,  
Dayım Həmzə zor etsə  
Yağı kəfən geyinər.

-Şeir gözəldir, söz yox. Hələ bir az da təsirləndim, kövrəldim. Şeirin-lə işim yoxdur. Lakin bu şeirdən əvvəl söylədiyin o türkdən dönmə deyimin ki, var idi e... orada mən ziddiyət aşkar elədim. Əgər türkdən dönmə o ermənidə türk qanı vardısa, bu cür vəhşiliklər edə bilməz idi axı. Deməli, onda türk qanı yoxdur. Ümumiyyətlə, o qansızdır.

-Türkdən dönməyən ermənilər də var, müəllim. Onlar özlərini "haylar" adlandırırlar. "Qabilin nəslindənlərlər".

-Ermeninin dəyirmanına su tökürsən haa. Ehtiyyatlı ol, qoltuğu qarşılanar. Bəs biz kimin nəslindənik onda?

-Bizim qoltuğumuzun qarazı da ha böyükdür, müəllim. Biz "Habilin nəslindənik".

-Bəs ilk millət deyirlər ey, "relikтив millət", "giper millət", "super millət", onlar bəs kimlərdirlər?

-Elə onlar da bizlərik, müəllim. Oğuz türkləri. Adəm babamızın qanından-canındanıq. Habil "liniya-sı"ndan. Ən düzgün istiqamət budur. Biz ermənidən hər cəhətcə üstünük. Xasiyyətdə, rəhmdə, əməldə, qəhrəmanlıqla və s. Hərçənd ki, "uca Allah istər ki, hamı bərabər səviyyədə olsun". Əgər erməni bizimlə bərabər-ləşmək istəyirsə, qoy onda xoşluqla Qarabağı qaytarsın. Yoxsa biz başqa üssüllara əl ata bilərik.

-Sənin söylədiklərində reallıq da var, fərziyyələrə də çox yer verirsən e, mənim gözəl şagirdim.

-Elə hər şey fərziyyədən başlayır də, müəllim. "Proyekt". Əvvəl proyekt çizirsan, sonra nə isə qurursan, tikirsin. Mən dünyanın yeni bir modelinin hələ ki, proyektini çizirəm müəllim.

-Mən belə şeyləri hələ sənə öyrətməmişdim axı. Şagird müəllimin-dən ağıllı görkəmdə ola bilməz. Ancaq qürurverici haldır.

-Siz öyrətmisinz, müəllim. Başqasına deyəndə eşitmişəm.

-Görürsən, deyirəm də.

-Bir şeyi də unutmuşdum, demək istəyirəm, deyim, müəllim.

-De.

-Mənə elə gəlir ki, "Adəm baba-mızla Həvvə nənəmiz də Allahın izni ilə yerə endikdən sonra gəzib Cənnətə oxşar bir yer axtarırlarmış ki, onu da gəlib Qarabağda tapıblar". Axı Allah-Təala onları Cənnətdən qovmuşdu. Qarabağ da Cənnətin proyeksiyasıdır mənə elə gəlir ki. Fantaskosmoqonik nəzəriyyəmdə bu haqda qeydlər də aparmışam, təkrar edirəm. Orada da onlar izdivacdə olublar yəqin ki... Bəşəriyyətin yaxşı atası sayılan Habil də Qarabağda dünyaya göz açıb mənə elə gəlir ki. Allah günahından keçsin, əgər belə deyilsə. Dindarlar məni sixma-boğmacaya sala bilərlər. Ancaq mən polemikaya hazırlam.

-Çetinliyə düşsən məndən də kömək diləyə bilərsən.

-Çox sağ olun, müəllim. Həə. Qabilin isə harada doğulmağını təsəvvür eləyə bilmirəm. Təsəvvür etmək gücündə də deyiləm, çünki ona qarşı "antipatiyam" var.

-Olsun...

-Həə, biz əsas nədən danışırıq, mütalimə edirdik. Yadıma düşdü. Sadəlik, adilik. Millət unutqanlıq kompleksindən qurtulandan sonra hər şey dönüb olacaq sadə, adı, İnsallah! Qeyri-adi kimi qəbul oluna bilinəsi şeylər mənim üçün adidir.

-Yaxşı, di qurtar, görüm. De, bəs bundan sonra nədən, kimdən yaza-caqsan?

-Mən yenə də Ravildən yazacağam, müəllim. O, qeyri-adi, yəni adı bir insan idи.

-Ölüb bəyəm?

-Yox, bilmirəm, müəllim. Mən onu çoxdandı ki, görmədiyim üçün belə deyirəm.

-Yaz, qardaş, yaz. Allah köməyin olsun. Ehh, bu yazarlar...

\*\*\*

"Heç bilmirəm başlamaq nə tə-hər olur". Allah, Məhəmməd, ya Əli. Getdik e. 2010-2011-ci illər olardı, təxminini yadımda deyil. Azadlıq meydanında bayraqın altında ən şərəfi məşhur bir ərazidə "stoyanşiklik" edirdim. 10 sıra, 10-11 maşından, o da təxminən 100-110 maşın eləyirdi, Maşallah! Onlara nəzarət edirdim. Vergimiz çox idi. Ancaq yenə də gü-nə 20-25 manat qalırdı. Allah bərə-kət versin! Mən az işləyirdim, çox vaxt axşam saat 2100 -dan, gecə saat 0200 -a dək. Ancaq, həmin vaxtı Ra-vil işləsəydi, daha çox pul çıxarırdı. 40-50, hətta 70 manat. O, məndən di-ribaş idi, işgüzar idi. Biz dost idik. Mən olmayıanda, yerimdə xəlvəti iş-ləyəndə, bunu mənə sonra çatdırırdı-lar, ona bir söz deməzdim. Hərçənd ki, Nəqliyyat Departamentinin nəza-rətçiləri istəməzdilər ki, meydanda kimsə tanımadiqları başqası olsun. Çünkü onlardan vergi ala bilmirdilər. Xəlvəti işləyib aradan çıxırdılar. On-lardan yalnız reketlər pul ala bilirdilər. Mənsur da reket idi, mini reket-alkaş. Alkaşlığına baxmayaraq, o da mənimlə dostluq edirdi. Əslində mən özüm də ona qarşı loyal münasibət göstəriirdim. Xala xətrin qalmasın, hər gələndə qeyri-formal olaraq 50 qəpik verərdim ona, verməyə də bi-lərdim. İnciməməsi üçün belə edir-dim. Mən hökumətə "naloq" verdi-yim üçün onun mühafizə dairəsində idim. Bu səbəbdən də bir narahatılı-ğım yox idi. Ravil isə başqa cür idi, o, naloq ödəmədiyi üçün səksəkəli idi, Mənsurdan da o səbəbdən çəkinirdi, baxmayaraq ki, Mənsur hökumət adamı deyildi. Ancaq nə bilmək olardı, bəlkə o da elə hökumət adamıydı, reket olanda nolar. Ola bilsin ki, Ra-vil də yalandan özünü qorxaqlığa vur-muş. Nə isə... Mənsur zorla da ol-sa gələndə Ravildən 5-6 manat pul qoparardı. Ravil vermək istəməzdı.

Özü də Ravil fiziki cəhətcə Mənsurdan güclü idi. Mənsur ariq, ciliz, Ravil isə pota idi. Bir yumuruğuna Mənsuru tir-tap yerə uzandırdı. Bilmirəm, o, niyə belə edirdi. Vaskanın qardaşı Əfqan bizdən çox cavan idi. Mənsurdan çəkin-məzdi. Heç ona pul da verməzdi. Çəmin tapmışdı. O, Mənsura "qara şeytan" deyirdi. Bir dəfə Mənsur bulvar tərəfdən yol ilə meydan tərəfə keçəndə (o yolu keçmək çox təhlükəli idi, maşınlar sürətlə şütyürdü, ancaq hər yerde stoyanşiklər, maşınlar olduğu üçün çox adam yolu elə buradan keçirdi. Uzaqda olan yeraltı keçidlərdən istifadə eləmək üçün gərək çoxlu piyada gedəydi. Morvağzalın yanına kimi, əks tərəfə isə indiki Hiltonun yanına kimi. O vaxt parkomatlar da yox idi) sürətlə gələn bir maşın onu vurub bulvar tərəfdəki bardyüre çırpdı. Mən görmədim. Uşaqlar söyləyirdilər ki, yalan olmasın 2 m yuxarıdan qövsvari 10 m uçaraq bardyüra çırıldı. Söyləyirdilər ki, o, ordan sağ çıxa bilməz. Bəziləri də ürəyində sevinirdilər ki, nəhayət, "mini reket" öldü. Ancaq Əfqan dedi ki, o, şeytandır, şeytanlar ölmür. Hardasa indi axsaya-axsaya gəlib çıxacaq. Həqiqətən də bir də gördük ki, Mənsur axsaya-axsaya gəlir. Doğrudan da, alkaşların canı bərk olurmuş, it canı kimi. Mənsur dedi ki, kasıbin biriydi vuran. Şikayət də eləmədim. Bir az pul verdi, mən də çıxıb gəldim. Ancaq uşaqlara dedi ki, böyrüm ağrıyır. Bir az məni ovxalayıb. Nə isə bu hadisə də oldu-keçdi. Mənsur da tezliklə əvvəlki halına qayıtdı.

Yenə də unutmuşdum, axı mən Ravildən yazmalı idim... Ravil. Onun Mənsurdan qorxmadiği günlər də olurdu. Hələ meydanda yer verilmeyəndə mən də levi işləyərdim orada, ancaq elə işləyərdim ki, yəni düz işləyərdim, nəzarətçilər mənə bir söz deməzdilər. Stoyanşiklərə kömək edirdim, 50 - 50. Bir gün günorta vaxtları olardı, gəldim meydana, gördüm ki, təkcə Ravil işləyir. Mənsuru da otuzdurub tribunadakı "skameykada". Mənsurdan səs-səmir gəlmir, cinqiri da çıxmırkı, quzuya dönmüşdü. Ravil ondan o qədər yiğilmişmiş ki, axırdı ona hərbə-zorba gəlib, güclü surətdə təpinib. Mənsur da qorxusundan indi meydana girə bilmir. Bu bir möcüzə idi. Həmişə lotuluq, reketlik eləyən Mənsur indi fəqirleşmişdi. Əslinə qalsa, meydanda elə ab-hava hökm sürürdü ki, qanuni siyılan stoyanşiklər də elə levi kimi idi. Nəqliyyat Departamenti guya oralara nəzarət edirdi. Lakin heç kim təhlükələrdən siğortalanmamışdı. Orada cinquli zakonu işləyirdi. Xüsusi ilə də gecə vaxtları. Ravil də indi dönüb olmuşdu... çox maraqlıdır... Tarzan və yaxud da ki, Mauqli. Mənsur isə dönüb olmuşdu maksimum Şirxan, minimum isə çäqqal. Meydanın sağ tərəfində Məhərrəmin yerində həmişə tezdənnən maşınlar arı pəteyi kimi düzülərdilər. Məhərrəm gəlməmişdən ora nə qədər levi stoyanşiklər dərəşardı, ay dədə, "osobenni" Ravil. Məhərrəmdən aşağıda bağla bitişik ərazidə dayanan 5-6 maşına isə sehər-axşam Mirzə baxardı. O da feqir idi.

Ravilnən görüşdüm. Dedi ki, bu gün bütün meydan mənimdir (hələ belə şey görünməmişdi). Burda ikimiz işləyəcəyik. Təbii ki, mən razılıq verdim. Mənsurun başına gələn nəqliyyat qəzası barədə soruşdu, ona bildiklərimi söylə-

dim...

Başladıq işə. Ravil indi əvvəlkindən də istəkli idi. Gah ora qaçırm, gah bura qaçırdı. Harda maşın görsəydi, lap uzaqda da olsa, tez cumurdu oraya ki, maşın yerində tərpənməmiş yiyəsindən pulunu ala bilsin. Məni də hərdən göndərərdi uzaqda çıxməqdə olan maşınların dalınca. Baxdım ki, bir ara Ravil Mirzənin olduğu əraziyə doğru cummaq istəyir. Biz mərkəzdə idik, Mirzə isə uzaqda, meydanın sağ tərəfinin arxasında - kündə. Dedim ki, o, nə işin var, üç-dörd maşındı də, qoy o da dolansın, çox acgöz olma, onsuz da maşınların hamısı bizimdi. O, razılaşdı. Biz çox olurdu ki, bir yerdə şərəkli işləyordik. Məni də yaşıl bazzardan buraya o getirmişdi. Orda da bir yerdə işləyərdik. Hərdən minnət də qoyurdu ki, mən sənə cœurək vermişəm. O vaxtları cœurəyin Allah tərəfindən verildiyini dərk etmədiyim üçün bunu sakit qarşılıyırdım. Onun üçün də bölgü məsələsi gələndə pulun yarısından çoxunu ona verirdim. Demişdi ki, ehtiyacı daha çoxdur, balaca qızı şinaxdadı, yəni gipsdə. Hər gün yalan-doğru həkimə 50 manat ödəməlididi. Mən isə ürəyi yuxa inanardım ona. Vaskaynan Əfqan isə onun mənə qarşı olan bu münasibətinə dözə bilmirdilər, hirsənərdilər. Ravil onlardan çəkinərdi. Üstünə qışardılar ki, dost-dost deyirsən, ancaq Həmzədən sui-istifadə edirsən. Mən isə deyirdim ki, işiniz olmasın, mən özüm könüllü olaraq pulun çoxunu ona verirəm. Balaca qızı şinaxdadı, xərci çox çıxır. Bir də uzaqdan gəlir, Sumqayıtdan. Onlar isə deyirdilər ki, bəs sənin öz ailən yoxdur, uşaqların yoxdur. Vaska ilə Əfqan mənim xiffətimi çox çekirdilər...

Bir hadisəni də nəql edim. Bir gün saat 11-12 radələri olardı, meydanda yenə də ikimiz idik. Hava isti idi, maşınlar tək-tük hələ ki, gəlirdilər. Balaca "Hundai" saxladı. Yaşlı qoca bir xanım idarə edirdi onu. Ravil xanımı hörmətlə maşından düşürdü. O, həmişə müştərinin cəlb eləmək üçün maşının qapısını özü əli ilə açardı ki, bu hörmətə ona axırdı çox pul versinlər. Az verəndə də qırsaqqız olub yapışardı, dil tökərdi nə qədər desən. Müştərilərlə xoş münaşibət qurmağı bacarırdı o. Xanım da çıxardıb ona 1 manat pul verdi. Bu summa təbii ki, Ravili qane edə bilməzdi, onunçun də qayıtdı ki, ay nənə, istəyirsən maşını da tərtəmiz yuyaq.

-Yox, ay bala, yuma, lazım deyil.

-Qoy yuyaq də nolar... - Əl çəkmədi.

Nənə yenə də dedi ki, lazım deyil, ay bala. Üçüncü dəfə yenə də sırtıq kimi dedi ki, nənə, gəlib maşını çıçək kimi görəcəksən, yuyaq da.

Nəhayət nənə gördü ki, o, əl çəkən deyil, razılaşdı. Soruştu şüşə təmizləyəniniz var? Ravil yalandan dedi ki, var. Onda nənə dedi ki, elə bir az yuyun, çünkü maşın çox da çirkli deyil, əsas şüşələrini yaxşı-yaxşı yuyub silin, təmizləyin. 3 manat verəcəyəm. Ravil dedi ki, nənə 5 manat ver. Nənə - 3 manat. Ravil - 5 manat. Nənə: "onda lazım deyil, yumayın". Bu dəfə Ravil nənəylə razılaşdı.

-Yaxşı, nənə, yuyarıq, qoy sən deyən kimi olsun.

Qoca arvad gedəndən sonra mənə dedi ki, davay başla-yaq. Dedim cəhənnəm ol ə, pulun hamısını sən alacaqsan,

mən niyə yumalıyam ki. Ancaq yüngülvari kömək edə bilərəm. Dedi ki, onda sən su gətirərsən. Razılaşdım. Sonra qayıtdım ki, niyə arvada yalandan deyirsən ki, şübhə təmizləyəniniz var, ay afirist. Dedi ki, suynan elə yuyacağam ki, qoca arvaddı də, o nə biləcək... Mən suyu baseyndən gətirir, Ravil isə meymun kimi cəld hərəkətləri ilə maşını hər tərəfindən yuyurdu. Hərdən marlanın birini də mənə verirdi ki, pəncərələri sil. Bir müddət dən sonra gördük ki, qoca arvad qayıdır. Ona kimi biz işimizi görüb qurtarmışdıq. Ravil yenə də tez mənə marlanı ötürdü, özü də başqa marbynan və dedi: şübhələri silək, qoy nənə görsün ki, biz həvəs-lə işləyirik. Nənə gəldi, gördü, məmnun qaldı işimizdən. Ravil:

-Bax nənə, maşını tər-təmiz yumuşuq, çiçək kimidi.

Nənə sumkasını eşəldədi ki, 3 manat çıxarsın. Ancaq 3 manat tapılmadı. 10-luq çıxdı, verdi Ravilə ki, zədəcini qaytarsın. Ravilin gözləri parladi. Cibindən 5 manat çıxarıb xanıma tərəf uzatdı.

Nənə:

-Bəs 2 manatı?

Ravil:

-Ay nənə, halal elə, 5 manat.

-Niyə, ay bala, danışmışdıq axı əvvəldən.

-Nənə, boynumda Həcc ziyarəti var, Həccə gedəcəyəm, ay nənə, halal elə.

-Bu sözdən sonra neyləmək olar, ziyarətin qəbul olunsun, ay bala, halal elədim. - Nənə dedi.

O, gedəndən sonra dedim ki, utanım yerinə. Sənin yanında durmağın özü günahdı. Ə qırışmal, səndən Həccə gedən olar? Yaziq arvadı niyə aldatdır?

Ravil:

-Həmzə dayı, niyyətim var, inşallah, haçansa gedəcəyəm də... - söylədi.

Başqa bir gün:

-Ay bala, nə istəyirsən məndən, el çəkmirsən. Mehman sənə görə məni danlayır. Deyir onu qov ərazidən. Qoy çörəyimizi qazanaq də. Sən də özünü yaxşı apar ki, Mehman sənə də yer versin ərazidə.

Mehman Nəqliyyat Departamentinin baş nəzarətçisi idi, Ravildən zəhləsi gedirdi. Ravildən kimin xoşu gəlirdi ki, məndən başqa. Ravil də özünü görə deyildi. Mehmana zalim adam kimi baxırdı. Mən isə deyirdim ki, hökumət adamı də. O, nə edə bilər ki?! Onu da bu işə təhkrim ediblər. Səndən pul qopara bilmir axı.

-Niyə qoparmalıdır ki, Həmzə dayı. Azadlıq meydani dədələrindən onlara miras qalıb? Biz "yetim-yesirlər" zəhmət çəkirik burada və heç kimə naloq verməməliyik.

-Ay Ravil, bu İslama da var axı. Harayasa "naloq" verməlisən.

-Verək də. Ancaq mən sizin hamınızdan yaxşı işləyi-rəm. Günə 70 manat da qazana bilərəm. Hətta daha artıq. Cürbəcür işlər də görürəm. Stoyanşıklık, maşın yumaq, təkər qaralmaq, hətta fəhləlik, sumka daşımamaq, daha nələrnələr və s. nə iş desəniz görürəm. Ancaq niyə onlar mənim qazandığım bu 70 manatın yarısını tutub əlimdən almalıdır-

lar?

Dedim ki, düz deyirsən Ravil, ancaq mən sənin kimi üssyankar deyiləm, üzüyolayam. Bu xasiyyətimə görə də onlar məndən səndən aldıqları qədər lap çox almırlar. Onlara desəm ki, 70 manat qazancım olub, "patalok" məndən 25 manat alırlar.

-Hərifsən də, onlara heç 15 manat da düşmür.

-İndi nə deyirsən, nə məsləhət görürsən. İmkən ver işimizi görək də.

-Həmzə dayı, vallah, mən bunlardan cana doymuşam. O, tez-tez kövrələrdi, gözləri dolardı.

-Həmzə dayı, "Əshabu-Kəf haqqı" - o bu cür and içərdi hirsənəndə - istəsəm bu meydanı çövürərəm. Prezident Aparatı - hamısı qohumlarımızdır. Bütün yuxarı təhlükəsizlik orqanları qohum-əqrəbəmlə doludur. Birinə söyləsəm, dərdimi desəm ki, bəs burada məni incidirlər, vəssalam, valla-hi sabahdan buranın altını üstünə çevirərlər.

-Saxla görək. Hökumət yoxdu bəyəm?

-Elə onlar özləri hökumətdi də. Özü də elə hökumət ki, qanunsuz iş görənləri möhkəm cəzalandırmağı bacarırlar.

-Haçandan sən qanuni olmusan, ay başaa dönüm. Ə, dur-dur, düş qabağıma, gedək, nahardı. Sən məndən xeyli aralı, qabaqda get, mən də dalınca gelirəm. Mehman bizi bir yerdə görməsin. Dönər alarıq, oturarıq çay da içərik.

-Yaxşı, Həmzə dayı... yaxşı ki, sən varsan, gedək... - Çox dərin bir ah çəkdi Ravil, elə bir ah ki, bütün yer-göy bu ahın füsunkarlığına heyran qalmışdı...

Bir gün də Ravil yenə gelmişdi meydana. Səhər 10-11 radələri olardı. Qayıtdı ki, Həmzə dayı onsuza da maşın azdı, iş yoxdu. Burda nə qazanassan? Axşama kimi "patalok" 10-15 manat. Gəl gedək aeroporta.

-Aeroportda nə ölümüm var?

-Dədəm - yəni atam - bu gün üçur Moskvaya. Gedək onu ordan yola salarıq, 100 manat da alaram, 50-50-yə böllərik. Orda yemək də yeyərik, çay da içərik, domino da oynayarıq. Aeroportun bütün xidməti personalı da məni yaxşı tanır. Qabaqlar mən tez-tez urusetə uçardım. Xalam oğlu ilə biznesimiz var idi orada. Yalan olmasın, ayda bizim pulnan götürsək 3000 manat qazancım da olurdu... Di hə, nə deyirsən, gedirsən?

-Ravil, sən məni avara eləmə haa. Burdakı qazancımdan da olaram. Birdən alınmadı.

-Yox, yox, Həmzə dayı, nə danişırsan, yaxşı olar, gedək.

-Mənim yol pulum yoxdu.

-Narahat olma, yol pulunu mən verəcəm. 13 manatım da var.

Mən bir az ümidi-ləndim. Çünkü Ravildən "retki" halında pul çıxartmaq mümkün olurdu. Dedim:

-Yaxşı, gedək.

-Gedək.

-Necə?

-Metroynan Əzizbəyova (indiki Koroğlu), oradan da bir şey fikirləşərik...

Əzizbəyov metrosundan çıxdıq. Düşünürdüm ki, bu-

radan da aeroporta gedən avtobusa minərik. Amma Ravil dedi ki, hava yaxşıdır, bir az piyada gedək. Düşdük yola. Xeyli getdik-getdik, 1 km-2 km. Zalim oğlu yorulmaq bilməzdi. Çox döyümlü idi, və yaxud da ki, pula "ekonomiya" eləmək istəyirdi... Yanimızdan keçən avtobuslara hələ ki, əl eləmirdik. Bir az da getdik. Mən hiss etdim ki, bu dəli aeroporta kimi piyada getmək fikrindədir. Onun üçün də bir az narahat olmağa başladım və ona dedim ki, "mazgi" xarab eləmə, "davay" avtobusa minək. Dedi, yaxşı minərik. Bir az da gedək. Bir az deyə-deyə 1-2 km. də getdik. Mən əsəbiləşirdim. Birdən qayıdır ona dedim ki, Ravil mən qayıdırıram, sənin başın xarabdı.

-Həmzə dayı, narahat olma, taksi ilə gedərik.

Dedim:

-Nə?

Bir "leqkovoya" əl eləyib saxlatdırdı. Dedi:

-Qardaş, bizi aeroporta kimi at də, onsuz da bu yolu boş gedirsən.

-Gəlin, oturun, ancaq aeroporta dönməyəcəyəm, Buzovna tərəfə düz gedəcəyəm.

-Nə olar, biz sola, aeroporta burulan yolda düşərik.

Oturduq maşına. Ravil maşının "şoferi" ilə bir xeyli nə danışış-danışmadısa, bilmədim, çünkü fikirli idim, bir qədər də xəcalət hissi keçirirdim ki, bu qədər yəqin ki, pul vermədən düşəcəyik. Çünkü Ravil dilli-dilavər idi, mən onu yaxşı tanıydım. Belə də oldu. Aeroporta sola dönen yoluñ yanına çatar-çatmaz maşın saxladı. Sağıllaşıb Ravilin hesabına təmtəraqla, razı halda maşından düşdük. Şofer də razı görkəmdə idi. Ravil onu pulsuz razı salmışdı. Bildiyiniz kimi buradan, çöllükdən aeroporta bir asfalt yol gedirdi. Oradan aeroporta qədər piyada gəldiyimiz 3-4 km. yolla müqayisədə çox da uzaq deyildi. Olsa-olsa yarıñ km. Ancaq "ters oğlu tərs" dedi ki, maşınla gedək. Mən utanırdım ki, yenə də pul verməyəcək. Əslində utanılışı artıq bir şey qalmamışdı. Ravil məni də özü kimi sırtlaşdırırıdı. İkincisi də ki, boş maşın bizi pulsuz aparsa dünya dağılmaz ki. Mən Ravilə əvviləyə başlayırdım. Çünkü atalar nahaq yerə deməyiblər ki, atı atın yanına bağlaşan, həmrəng olmasa da, həmxasiyyət olar. Dediym kimi də oldu, başqa bir leqkovoya gəlib çıxdıq aeroporta. Aeroport, nə aeroport. Yeni tikilmiş aeroportda mən birinci kərə idi ki, olurdum. Qabaqlar mən Moskvada oxuyanda ildə 2 dəfə bu aeropordan gəlib gedirdim. O vaxtları köhnəsi idi, nə isə. Xoş-beş - on beş. Ravil çatan çatannan salamlaşıb, qucaqlaşıb, görüşürdü. Tanıdı-tanımadı, bilmirəm. - Nə isə oturduq domino oynaya-oynaya, çay içə-içə, sosiska yeyə-yeyə Moskvaya uçan reysi başlıdıq gözləməyə... Vaxt keçdi, dədəsi üzə çıxmadı, görünmədi... Saat 6-7 radələri, başqa reys. Yenə də dədəsi görünmədi... 8-9. Acmışdıq, Ravil yenə də nəysə aldı, yedik. Artıq 13 manat tükənmək üzrə idi. Burda başqa ab-hava hökm süründü. Pulsuz yemək-içmək verməzdilər. Ancaq Ravilin üzündən oxudum ki, yəqin o, düşünür ki, kaş be-

lə bir şey mümkün ola biləydi, və yaxud buna oxşar bir şey olaydı. Ravil narahat olmağa başlayırdı. Mən ondan da betər. Növbəti reys. Ravilin dədəsi qeybə çəkilib... Gecə yarısı. 12-1-2. Vaxt gedir... 3-4. Səhərə az qalıb... 4-cü, 5-ci reyslər. Dədəsi yoxa çıxıb... Axırıncı pulları Ravil siqaretə xərclədi. Əvvəl ümidi idi ki, dədəsindən 100 manat qoparacaq. İndi isə Ravil ümidsizləşmişdi. Qayıtmaga heç 40 qəpiyimiz də qalmamışdı. Ravilə dedim ki, dədənə zəng elə, gör hardadır. Qayıtdı ki, konturu yoxdur.

-Al, mənim telefonumla zəng vur. - deyib telefonu cibimdən çıxardaraq ona uzatdım.

Aldı. Yaddaşında olan hansısa nömrəni yiğdi.

Duud... duudd...

-Bəlkə başına bir iş gəlib? - Ravilin narahatlılığı üzgündən yağırdı. - Bəlkə başında bir iş var?

Nə fikirləşdi: "Hə, yadıma düşdü. O, xəlvətcə çıxıb gedib. Elə Moskvada restoranda müğənnilik eliyan xaloğlum da mənə belə demişdi. Demişdi ki, atan bir gün xəlvətcə aradan çıxıb gedəcək Moskvaya", deyə atasının qarasınca deyiməyə başladı. Bu, ele mənim də ürəyimə dammişdi.

-Avara olduq. Ravilnən tez-tez başqa formada bu cür kritik hallara düşdürüm üçün artıq öyrəncəli idim. Değdim Ravil bəs necə qaydacağıq meydana? Məni də, özüvü də avara elədin... Ravil kor-peşiman halda dil-ağızı eləyib, səhərə gələn bir avtobusun şoferi ilə danışdı və biz qayıdır gəldik. Səhər 9-10 radələri olardı. Heç dünənnən yatmamışdıq da. Ravil qayıtdı ki, bəs 13 manat getdi. Heç olmasa, yarısını ver ki...

Məlum işarə ilə baş barmağımı iki barmağımın arasından ona doğru tuşladım və dedim:

-Ala. Mən sənə yalvarmışdım ki, aeroporta gedək? Məni də puldan elədin, özüvü də. İkincisi də ki, mən sənə ayrı-ayrı vaxtlarda pul xərcləyəndə 50-50 edirdik? 13 manat nədi, mən sənə 175 manat pul xərcləmişəm ayrı-ayrı vaxtlarda.

Minnət vurmağa başladım. Ravil sakitləşdi...

Sonra mənə məlumat gəldi, öyrəndim ki, sən demə Ravilin dədəsi - digər qohum-əqərbələri da həmçinin - onun əlindən o qədər yiğilbmış ki, baş götürüb xəlvəti naməlum tranzit bir reyslə Moskvaya doğru uçub. Neyçün ki, çoxlu bəhanələr getirərək, çoxlu usta fəndlər işlədərək tez-tez dədəsindən də çoxlu pullar qopararmış Ravil. Bu dəfə isə dədəsi doğma balasından da qıvrıq tərpənib, "atvetni" olaraq onun bilmədiyi, duymadığı elə bir fənd işlədib ki, sakitcə, hamidan xəlvəti gözə görünmədən hiyləgərcəsinə aradan sıvişib çıxa bilib...

Müəllim:

-Yazlarını oxudum, həə... Sadəlik var idi, lakin elə bu?

-Hələ ki, bu müəllim. Ancaq hazırlır, istəsəniz ardını da gətirə bilərəm...

-Qoy gələn dəfəyə qalsın.

-Qalsın də, müəllim, nə deyirəm ki...